

Quran ayasini, Imam Huseyn (s) qiyamni rahbar tutaraq öz aqibətini dəyişməliyə Əks halda, bir xalq öz aqibətini dəyişmədikdə, Allah onun aqibətini dəyişməz.

شبه 01 مهر 1396 - 10:09

## [Yzidlrin rsvay olduu ayda etirazlarn say artmaldr](#)

.Quran aysini, mam Hseyn () qiyamn rhbr tutaraq z aqibtimizi dyimliyik

arannews\_ Mhrrm-Sfr yyam mam Hseynin () inqilabndan sonra bu inqilabdan bhrlnn insanlara hmi fayda verib. Msum mam () "Hr gn auradr, hr yer Krbla" demkl ox dzgn buyub v demk olar ki, bu ifad bir baqa chtdn Krbla qiyamna bdilik bx edib. Mvzu ox .aktualdr. Mbark ifaddki "hr gn" v "hr yer" szlri bu qiyam hmi canl tutur

Tarix boyu mam Hseyn () inqilabndan sonra ox inqilablar ba qaldrd. nsnlar o zamanadk el bilirdir ki, ba hr nec olur olsun ona qar etiraz etmk gnahdr. lbtt, ninki o zamanlarda stlik bu gnmzd d biz bu kimi sfah fikirlrl qarlarq. O zamann Yzidin (Intullah leyh) zamanmzdak trmlri olan vahhabizm bu ideyan z dvltnin sas prinsiplrindn birin evirib. Bu ideya (dvltnin basna qar xmaq gnahdr) bu gn d dvltni sviyyisind tbi edilir. Lakin grk ki, Sudiyy vahhabilri bu ideyadan z xsi ambissiyalarna gr istifad edirlr. z dvltni qurduqlar andan etibarn bu fikri insanlarn beynin yeridir. Buna bnzr ox misallar k bilrik ki, zalm hakimiytlr zlrinin ayaqda qalmalarndan tr szn hqiqi mnasnda cahil fikirlr ortaya atrlar. Msln, zalm balar zlrini tmiz adam kimi gstrmk n onlara etiraz ednlri dvltnin fundamentini qazmaqda ittiham edirlr. Halbuki etiraz insan dvltni deyil, o dvltni xaraba gn qoyan insanlara, zalm balara etiraz edir. mam Hseynin () dvrnd d bu cr idi. Bzi cahillr deyirdir ki, mam () gya Peymbr (s) xlfisin (mlun Yzid) qar xb. Bu da o demkdir ki, mam Peymbrin (s) zn qar xr. Peymbrin (s) leyhin xmaq is tbi ki, Allaha qar xmaqdr. Grn hans hiyly l atld. Baxrq bu gnmz, hanssa bir etiraz hkmt qar x edir, etiraz edib onun haqszlqlarn ifa edir, deyirlr bu dvltni leyhin danr. stlik, hmin etiraz hanssa tanm, ictimai insan olsa v beynlxq tribunalardan haqq trfdarlarna sslns deycklr ki, bu adam gedib ailnin sirrini yad insanlarn arasnda ifa edir. Halbu ki, mam Hseyn () Hcc ziyartini frst bilib Yzid Intlik leyhin danrd. Dzdr, deyil bilr ki, o zamanlar hcc glnlrin hams mslman idi v Yzid d onlarn "bas" idi, burada yad adam yoxdur. Bunun cavabnda deyilmidir ki, yad insan mnim milltimdn olmayan, doma insan is mnim soydam olan deyil. Bu milltprstlrin batil yoludur. Bu dzgn bax deyil. slam dini htta bir qidd olmayan ata-balan bel ata-bala hesab elmir. Nuh () peymbrin hadissini oxuyun. Quran Nuhun () batan olunu Nuhun () olu hesab elmir. nki o .atasnn qidsind deyil idi. Atasna v atasnn Allahna kafir oludu

Bizim yolumuz hanssa qat milltprstin yolu deyil. Bizim n "hidayt ra" v "nicat gmsi" mam Hseyn aadr. O, aq-akar Yzid leyhin arlar verir, onu almd rsvay edirdi. Bizim meymarmz mamdr. Bu ayda btn etirazlar daha ox coqulu olmaldr. Dnyann hr nqtind yaayan mzlumlar bu gnrlri frst bilib zalm leyhin ayaqlanmaldr. Quran buyurur ki, bir qvm z aqibtni dyimyinc Allah onun aqibtni dyimz. Bu mvzu he d tkrar kimi baa dlmmlidir. Baa dls d tkrara ox yol vermliyik. nki Quran z Qiyamt qdr mtbr kitab olduu n indiydk 13 srdn ox bir zamanda, bundan sonra da ta Qiyamt gnn qdr bu ay oxunacaqdr. Hr df oxunduqca .insana yol gstrckdir. mam Hseyn () bu ayni z qiyamyla qvvtlndirdi

Zalm balar z xalqlarndan ourladqlar milyonlar ourlayarkn he xyant saylmlr. Hakimiytyd qalmaqlarndan tr xalqa hr cr ign verirlr. z balar olan xaricilrin xouna glsinlr dey lknin, xalqn neftini su qiymtin xaric satr, lk d xalq srndrlr. Btn bunlar xyant saymlr. Bs mzlumlarn hcc ziyartind toplarkn bir-birinin vziyytindn xbrdar olmas niy xyant saylmaldr. .Bu stereotipi sndrmaq lazmdr. Nec ki, mam Hseyn () bu btn zamanda qrd

Quran aysini, mam Hseyn () qiyamn rhbr tutaraq z aqibtimizi dyimliyik. ks halda, bir xalq z aqibtni dyimdikd, Allah onun aqibtni dyimz. Baqa dvltlr, rejimlr bu xalqn aqibtni dyi

bilr, amma z xeyirlrin v bu xalqlarn ziyanna. Bir zalmdan qurtulan xalq baqa zalmn lin  
.dck. z aqibtimizi dyimy alağ ki, Allah kmk etsin biz